

# Görkəmli hidrogeoloq-alim, unudulmaz insan

**Adətən biz zəruri hesab etdiyimiz maddi sərvətlərin dəyərini qızılla müqayisə edir; pambığa "ağ qızıl", meşəyə "yaşıl qızıl", nefətə "qara qızıl" deyir, dünayımızın ən dəyərli sərvəti olan cörəyin hasil olduğu neməti "qızıl sünbül" adlandırırıq...**

**Bəs adıca içməli suyun dəyərini nə ilə müqayisə etmək olar? Təbii ki, heç nə ilə! Çünkü su - qiyamatsızdır! Onun dəyəri ölçüyə gelmir!**

**Ötən əsrin 40-ci illərində Sahara sahrasında təyyarə qəzasına uğrayaraq susuzluqdan əzab çəkmiş və son məqamda bədəbi ərəb tərəfindən xilas olunmuş məşhur Fransa yazıçısı Antuan de Sent Ekzüperi su haqqında yazdırdı:**

**"Su, sənin nə rəngin, nə dadın, nə qoxun var ... sənin həyat üçün zəruri olduğunu demək azdır - sən elə həyatın özüsən!..."**

**Görkəmli Sovet alimi, akademik A.P.Karpinski "Ən qiyamətli faydalı qazıntı - sudur..." yazmışdı.**

**Hazırda dünyadan bir sıra ölkələrində arṭıq su çatışmazlığı hiss olunur. Bu səbəbdən həmsərhəd ölkələr arasında getdiğəcə dərinləşən narazılıqlar, ixtilaflar yaranmaqdadır.**

**Bizim ölkəmizin su ehtiyatları qonşu ölkələrlə müqayisədə məhduddur. İstifadə etdiyimiz suların xeyli hissəsi transsərhəd çayları - Kür və Araz çayları vasitəsilə getirilir. Bu səbəbdən Azərbaycanın həm ındiki, həm də gələcəkdə yaşayacaq insanların suya olan tələbatının ödənilməsi problemi ilə məşğul olan mütexəssislərin əməyi hamisə təqdir olunmuş və yüksək qiyamətləndirilmişdir. Geoloqlarımızın və alımlarımızın uzun illər boyu sərf etdikləri gərgin əmək sayasında Azərbaycanın müxtəlif bölgələrində böyük ehtiyatlara malik yeraltı su hövzələri aşkar olunmuş və onların istismar ehtiyatları hesablanmışdır. Bu işlər hal-hazırda davam etdirilir.**

**Ölkəmizin ən dəyərli sərvəti olan su ehtiyatlarının aşkar olunması, öyrənilməsi və istifadəyə verilməsi yolunda daha şox əmək sərf etmiş şəxslərdən biri də məşhur alim-hidrogeoloq, vətənimizə bütün canı ilə, qəlibi ilə, fədakarlıqla xidmet etmiş və bu yaxınlarda faciəli surətdə dünəsini dəyişmiş, hidrogeoloqların Beynəlxalq Asosiasiyası, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyası, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların üzvü olmuş geologiya-mineralojiya elmləri doktoru, professor mərhum Adışırın Ələkbərov id...**

O, 25 noyabr 1955-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1976-ci ildə keçmiş Azərbaycan Dövlət Neft və Kimya Institutunun geoloji-keşfiyyat fakültəsini bitirərək dağ mühəndisi-hidrogeoloq ixtisasına yiyələnmiş və təyinatla Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya idarəesine işləməyə göndərilmişdir. Hidrogeologiya Ekspedisiyasının çöl partiyalarından birində böyük texnik hidrogeoloq vəzifəsində işe qəbul edilmiş, nezəri biliyi və işgüzarlığı sayesinde tezliklə baş hidrogeoloq və hidrogeoloji keşfiyyat partiyasının rəisi vəzifələrində işləmişdir.

Ölkəmizin yeraltı su ehtiyatlarının öyrənilməsi kimi vacib, dövlət əhəmiyyətli işi yüksək professionallıqla yerinə yetirmek bacarığına malik mütexəssis və gənc alım olduğunu nəzərə alaraq Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitesinin rəhbərliyi onu 1992-ci Hidrogeologiya Ekspedisiyasının rəisi vəzifəsinə təyin etdi, 1993-cü ildə isə ona yeni yaradılmış Hidrogeologiya və Mühəndis Geologiyası idarəesinin rəisi kimi daha məsul iş tapşırıldı.

Adışırın müəllim 2001-ci ildə Ekoziya və Təbii Sərvətlər Nazirliyi yarananın sonra Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi təyin olundu və 2005-cü ildək bu vəzifədə işlədi. Bu müddədə onun istirakı və bilavasitə rəhbərliyi altında Respublika ərazisinin hidrogeoloji, mühəndis-geoloji, geoekoloji şəraiti kompleks şəkildə tədqiq olunmuş, yeraltı suların axtarışı və keşfiyyati işləri elmi əsaslarla aparılmış, suların rejim və balansı öyrənilmiş və ehtiyatları hesablanılmışdır. Təbii və texnogen fəaliyyət nəticəsində baş verən ekzogen geoloji proseslərin etraf mühitə təsiri qiyamətləndirilmiş və bu proseslərin yaratdığı fəvqələde halların aradan qaldırılması üçün tədbirlər hazırlanmışdır. A.Ələkbərovun əmək fəaliyyətinin 2006-ci ildən sonrakı dövrü "Azərsu" ASC ilə bağlı olmuşdur. 2006-2014-cü illərdə "Azərsu" ASC-də baş mütexəssis, şöbə rəisi, departament rəisinin müavini vəzifələrində çalışmış, 2014-cü ildən isə "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.

A.Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraiti intensivləşən gərginleşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə istirakı və rəhbərliyi ilə Bakı - Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətlər və fərqli miqyaslı hidrogeoloji, mühəndis-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiyamətləndirilmiş, Xəzər dənizi sahilində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, coxsayılı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin-Bakı şəhərinin müxtəlif sahələrinin, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirkənmə, Sumqayıt ərazisində yeraltı sularda və sükurlarda cıvə metalının toplanması, palçıq vulkanlarının təzahürleri, yer səthinin çökəməsi, Bayıl, Əhmədli, Zığ, Xirdalan və digər sahələrdə təhlükeli sū-

rüşme proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. təqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6-7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşme, bir neçə gün önce proqnozlaşdırılmış, 8 saat önce isə prosesin qaçılmas olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşmeye qədər gecə iken əhalı məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazini-

tasiya şuralarının üzvü olmuş, ölkəmizi bu qurumlarda ləyiqincə təmsil etmişdir.

Dünya Su Forumlarının, Beynəlxalq su sammitlərinin, konqreslərin, konfrans və seminarların aktiv iştirakçısı olmuşdur.

"Azərsu" Açıq Səhərində Cəmiyyəti tərəfindən həyata keçirilən CATEF 2013 və CATEC 2014 Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransının təşkilində və aparılmasında böyük rol olsudur.

Dünya Su Şurası tərəfindən təşkil olunan beynəlxalq su forumlarında, su forumlarına hazırlıq iclaslarında fəal iştirak etmiş, su sektor ilə əlaqədar çoxşaxəli problemlərin tənzimləməsi və həll edilməsi istiqamətində olan müzakirələrə qoşulmuşdur. Hemçinin "Azərsu" ASC-nin Dünya Su Şurasının idarə Heyətinə üzv seçilmesində əvəzsiz xidməti olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda elmi, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə məşgul olmuşdur. Azərbaycan Respublikasının su ehtiyatlarının tədqiqi, içməli su mənbələrinin öyrənilməsi və işlənilməsi sahəsində A.Ələkbərovun apardığı araşdırılmalar ölkəmizin təsərrüfatı sektoruna dəyərlər vermişdir.

Görkəmli alim dünyanın Böyük Britaniya, Fransa, Almaniya, Çin, Niderland, Koreya, Hindistan, Türkiyə, Ukrayna, Rusiya, İran, Ruminiya, Macaristan, İsveçrə, Latviya, Litviya, Estonia, Belarusiya, Polşa, Türkmenistan, Qazaxistən, Özbəkistan, Birləşmiş Ərəb Əmirlilikləri, Gürcüstan və s. ölkələrində xidməti ezamiyyətlərde olmuş, elda etdiyi elmi nailiyyətlərə görə beynəlxalq mükafatlara layiq görülmüşdür.

Azərbaycanda elmin və su təsərrüfatının inkişafında səməralı fəaliyyəti daim yüksək qiyamətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2014-cü il tarixli sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Adətən insan haqqında düşünən zaman onun gördüyü işlər və emmələr yada düşür. Adışırın müəllimin gördüyü, ölkəyə, vətəne bu gün və gelecekdə də gərəkli ola biləcək işlərinin sayi-hesabı yox idi. Bu insanda nadir şəxslərə xas olan vətənpərvərlik, alicənablıq, neciblik, gözütözlük, yaxınlara qarşı sevgi, ailəyə və dostlarına sədəqət, sonsuz həyat eşqi kimi bütünlüklər ali insani keyfiyyətlər cəmlənmişdi.

Adışırın müəllimin ölündə yalnız yaxşılıq etmik gelirdi. Onun xeyirxahlığı və qayğıkeşliyi sayəsində neçə-neçə istedadlı, gənc həyatda özüne layiq yer tutmuş, kamil mütexəssis kimi yetişmiş və indi Azərbaycan elmine xidmət etməkdə, su ile bağlı problemlərimizi həll etməkdir. Öz məktəbini yaratmaqla ölkənin xidmətində durmaq xoşbəxtliyi hər alime nəsib olmur. Nisbətən qısa ömrü ərzində o bu sevinci, xoşbəxtliyi qazana bildi. O vətənpərvər insan idi, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyatını və incesənətini, eyni zamanda dövlət dilini gəzel biliirdi. Bələqətli, olduqca rəvan nitq qabiliyyəti bəxş etmişdi Ulu Yaradon ona!

Son illərdə Adışırın müəllim təz-tez xarici ölkələrə işgüzar səfərə, elmi ezamiyyətlərə gedərdi. Əsil ziyanlı kimi o getdiyi ölkənin maddi mədəniyyəti, tarixi, bu günü, bir sözle dünya siyasiyasının təşəkkülündə rolü ilə də maraqlanardı. Neçə illər önce o Fransadan qaydanın sonra mən ondan dünya şöhrəti Luvr Müzəyi barədə soruşanda o hemçinin Eyfel qülləsi, Zəfər Tağı, Notr Dam Pari Kilsə-Muzeyi və Qarnye Sarayı barədə də həvəsle danişdi. Güman edirəm ki, ömür vəfali olsaydı nə vaxtsa olğuların barədə görülen işlərdən danişmışdır.

"Azərbaycanda su ehtiyatları problemləri: integrasiyalı idarəedilmənin elmi-metodik əsasları" mövzusunda apardığı araşdırılmaları barədə 2015-ci ildə AMEA Reyasət Heyətinin iclasında elmi məruzə ilə çıxış etmiş və ölkənin su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiyamətləndirilməsi və dayanıqlı idarəe edilməsi, eyni zamanda su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar son illərdə görülen işlərdən danişmışdır.

O, "Azərbaycan Respublikasının Su Məcəlesi" layihəsinin əsas tərtibçilərindən idi, su ehtiyatlarından istifadə, ekzogen geoloji proseslərə merur qalmış ərazilərdən istifadə və digər müvafiq qaydaların tərtibində yaxından iştirak etmişdir.

BMT-nin İnkışaf Programı tərəfində aparılan Kür-Araz hövzəsinin su ehtiyatları layihəsinin Azərbaycanın yeraltı suları və Cənubi Qafqaz regionunun yeraltı suları hesabatlarının mülliəfi və eksperti olmuşdur.

Bölgədə en böyük su təchizatı sistemlərindən biri - Oğuz-Bakı su kəməri mənbəyində yeraltı suların ehtiyatlarının qiyamətləndirilməsi, sugötürçünün layihələndirilməsi, tikintisi və istismarının təmin edilməsinin əsas icraçılarındanandır.

2004-cü ildə Abşeron aqlomerasiyasının təmsilində təbii-texnogen sistemlərde hidrogeoloji proseslərin qanunauyğunluqları və hidrogeoloji proseslərin proqnozlaşdırılması və idarə olunmasında ilk dəfə olaraq sənii intellekt metodunun tətbiqi üzrə geologiya-mineralojiya elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Fransa, Polşa, Niderland, Qazaxstan, Ukrayna, Estoniya, Özbəkistan, Gürçüstan, Mərakeş və digər ölkələrdə dərç edilmiş 90-a yaxın elmi məqələnin, 3 monoqrafiyanın, atlasmaların mülliəfidir. Azərbaycanın geoekoloji xəritəsini tərtib etmişdir. "Yeraltı suların keşfiyyatı və istismar ehtiyatlarının qiyamətləndirilməsi", və "Apşeron: problemi qidrogeoloqii i qeogkoloqii" kimi fundamental kitabların mülliəfidir.

UNDP, UNESCO, UNECE və digər beynəlxalq qurumların transsərhəd su obyektlərinin və yeraltı suların idarə olunması ilə əlaqədar bir sıra layihələrinin Cənubi Qafqaz və Azərbaycan üzrə icraçısı və eksperti kimi fəaliyyət göstərmişdir. Hidrogeoloqların Beynəlxalq Asosiasiyasının, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların, Yer elmləri üzrə ekspert və disser-



lərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfəti olmadan ötmüşdür.

A.Ələkbərov Bakı şəhəri ərazisinin gərgin geoekoloji vəziyyəti, şəhərsalmanın mövcud hidrogeoloji və geoekoloji problemləri, şəhər ərazisində tikilən binaların ərazisinin mühəndis-geoloji imkanlarına uyğunluğu, təhlükəli sahələrdə inşaat işlərinin töredə bilecəyi fəsadlarla əlaqədar beynəlxalq konqreslərdə, ölkədaxili elmi müşavirlərə, dövlət və müsteqil televiziyalarda, qəzetlərdə coxsayılı çıxışlar etmiş, elmi və publisistik məqalələr yazmışdır.

2000-ci ildə Bakı - Abşeron aqlomerasiyasının hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji şəraitini, mövcud problemləri, onların yaranma sebəblərini və həlli yollarını dolğun əks etdirən "Apşeron: problemi qidrogeoloqii i qeogkoloqii" kitabını nəşr etdirmişdir. Adı çəkilen problemlərin araşdırılması ilə maraqlanan mütexəssislerin yekdil reyine görə bu monoqrafiya fundamental və nadir tedqiqat əsəridir.

2004-cü ildə NATO tərəfindən Bakıda təşkil edilmiş "Management and Sustainable Development of Urban Groundwater Systems" seminarında çıxış etdiyi "Azərbaycanın geoekoloji problemləri" məruzəsində əsas diqqət dünyının ən gərgin geoekoloji şəraitlərə səciyyələnən regionlarından olan Bakı-Abşeron aqlomerasiyasının mövcud vəziyyətə yönəldilmişdir.

2014-cü 12-15 noyabr tarixində Buxarest şəhərində 12-ci beynəlxalq "EUROPE-INBO 2014" Su Çərçivə Direktivinin tətbiq edilmesinə dair konfransda "Kür-Araz çayı hövzəsində Su Resurslarının İnteqrasiyalı idarə Olunmasının transsərhəd problemləri" mövzusunda çıxış etmişdir.

2004-cü ildən 2014-cü ildən 12-ci beynəlxalq "EUROPE-INBO 2014" Su Çərçivə Direktivinin tətbiq edilmesinə dair konfransda "Kür-Araz çayı hövzəsində Su Resurslarının İnteqrasiyalı idarə Olunmasının transsərhəd problemləri" mövzusunda çıxış etmişdir.

"Azərbaycanda su ehtiyatları problemləri: integrasiyalı idarəedilmənin elmi-metodik əsasları" mövzusunda apardığı araşdırılmaları barədə 2015-ci ildə AMEA Reyasət Heyətinin iclasında elmi məruzə ilə çıxış etmiş və ölkənin su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiyamətləndirilməsi və dayanıqlı idarəe edilməsi, eyni zamanda su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar son illərdə görülen işlərdən danişmışdır.

O, "Azərbaycan Respublikasının Su Məcəlesi" layihəsinin əsas tərtibçilərindən idi, su ehtiyatlarından istifadə, ekzogen geoloji proseslərə merur qalmış ərazilərdən istifadə və digər müvafiq qaydaların tərtibində yaxından iştirak etmişdir.

BMT-nin İnkışaf Programı tərəfində aparılan Kür-Araz hövzəsinin su ehtiyatları layihəsinin Azərbaycanın yeraltı suları və Cənubi Qafqaz regionunun yeraltı suları hesabatlarının mülliəfi və eksperti olmuşdur.

Bölgədə en böyük su təchizatı sistemlərindən biri - Oğuz-Bakı su kəməri mənbəyində yeraltı suların ehtiyatlarının qiyamətləndirilməsi, sugötürçünün layihələndirilməsi, tikintisi və istismarının təmin edilməsinin əsas icraçılarındanandır.

2004-cü ildə Abşeron aqlomerasiyasının təmsilində təbii-texnogen sistemlərde hidrogeoloji proseslərin qanunauyğunluqları və hidrogeoloji proseslərin proqnozlaşdırılması və idarə olunmasında ilk dəfə olaraq sənii intellekt metodunun tətbiqi üzrə geologiya-mineralojiya elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Fransa, Polşa, Niderland, Qazaxstan, Ukrayna, Estoniya, Özbəkistan, Gürçüstan, Mərakeş və digər ölkələrdə dərç edilmiş 90-a yaxın elmi məqələnin, 3 monoqrafiyanın, atlasmaların mülliəfidir. Azərbaycanın geoekoloji xəritəsini tərtib etmişdir. "Yeraltı suların keşfiyyatı və istismar ehtiyatlarının qiyamətləndirilməsi", və "Apşeron: problemi qidrogeoloqii i qeogkoloqii" kimi fundamental kitabların mülliəfidir.

UNDP, UNESCO, UNECE və digər beynəlxalq qurumların transsərhəd su obyektlərinin və yeraltı suların idarə olunması ilə əlaqədar bir sıra layihələrinin Cənubi Qafqaz və Azərbaycan üzrə icraçısı və eksperti kimi fəaliyyət göstərmişdir. Hidrogeoloqların Beynəlxalq Asosiasiyasının, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların, Yer elmləri üzrə ekspert və disser-

...insan ləyaqətinə bir ləkədir əyilmək,  
Ona "bəl" söyləyib qımısb üzə güləmk.  
Mümkün deyil hamının hər vaxt xoşuna gəlmək,  
Sən ancaq üzü ağ ol və icdəninin öndənd!

Bax beləcə - su kimi saf və şəffaf; eyni zamanda müdrik və ləyaqətli insan, esil Azərbaycan ziyalısı idi Adışırın müəllim! Bele insanlar unudulmurlar!

Düşünürəm ki, Azərbaycanın hər bir güşəsində bir-birənən toplayaraq mütexəssis kimi yetişdirdim istedadlı, genclər onun başladığını, yerine yetirdiyi möhəşəm işləri şərəfle davam etdirecəklər.

**Yadına düşmüşkən qoy bir şeyi də ya-**  
**zım; yaşıdagımız 9 mərtəbəli binaya uzun il-**  
**ler boyu sutka ərzində yalnız 2 saat - axşam 6-dan 8-dək su verilirdi. Bu da həyat yolda-**  
**şımla mənim işdən çıxıb evə gələn vaxtimiza təsadüf edirdi. Sudan çox korluq çəkirdik.**